

Sosial Tədqiqatlar Mərkəzi

“Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra” adlı hesabat yayıb

Sosial Tədqiqatlar Mərkəzi “Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra” adlı hesabat yayıb. AZƏRTAC xəbər verir ki, hesabatı dekabrın 22-də mərkəzin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib.

Hesabatda deyilir ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistən rəhbərləri tərəfindən imzalanmış birgə Bəyanatın 7-ci maddəsi Dağlıq Qarabağ regionuna məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələləri tənzimləyir. Sənəddə deyilir ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisine və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdırılar.

Ötən qısa müddət ərzində razılışmanın sözügedən müddəəsinin həyata keçirilməsi məqsədilə beynəlxalq humanitar missiyanın təşkil olunması haqqında məlumatın olmamasına baxmayaraq, 44 gün davam edən müharibə zamanı münaqişə zonasını tərk etmiş ermənilərin geri qayıtmışına dair müxtəlif mənbələr tərəfindən fərqli rəqəmlər səsləndirilir. İlk növbədə, tərəflərin razılığı ilə regionda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı yaradılmış informasiya resursunda gündəlik icməllər bölməsində 18 dekabr tarixinə olan məlumatata görə, 41275-dək şəxsin Xankəndi və ətraf ərazilərə qaytarıldığından bəhs edilir. Lakin haqlı olaraq sual meydana çıxır: Dağlıq Qarabağda işğala qədər və sonra yaşayan əhalinin demografik, sosial və etnik-milli tərkibinin dinamikası necə dəyişib?

Sosial Tədqiqatlar Mərkəzi “Dağlıq Qarabağda erməni əhalisinin sayı: işgala qədər və sonra” adlı hesabat yayıb

Əvvəl 1-ci sah.

Otuz il əvvəl Qarabağda azərbaycanlıları etnik təmizləməyə məruz qoymuş təcavüzkar Ermənistən işgalçılıq siyaseti, bölgənin erməni əhalisinə qarşı da demografik soyqırımı ilə neticələnilər. Ermənistanda demografik çöküşün yaşaması BMT səviyyəsində bəyan edilib. BMT-nin hesablamalarına görə, Ermənistən əhalisi hər il 8 min nəfər azalma tendensiyasına malikdir.

Sovet dövründə Azərbaycan və Ermənistən əhalisi bəzər templərlə artsa da, 1993-cü ildən bəri vəziyyət deyişib. Azərbaycan əhalisi hər il 1-2,5 faiz artmağa davam edərək, Ermənistən əhalisi separatçı rejim dövründə, 1993-1995-ci illərdə başlayaraq hər il 3 faiz azalan dinamika üzrə davam edib, demografik disbalans artıb, gənclərin sayı sürətlə azalmağa başlayıb. 1993-cü ildə Ermənistən və qondarma DQR əhalisi 3,6 milyon (Azərbaycanda 7,44 milyon), 2000-ci ildə 3,37 milyon (Azərbaycan-8 milyon), 2014-cü ildə 3,15 milyon (Azərbaycan-9,5 milyon) olub. BMT-nin hesablamalarına görə, vəziyyətin bu cür davam etməsi halında Ermənistən əhalisinin 2030-cu ildə 3 milyona, 2100-cü ildə 1 milyona düşəcəyi proqnozlaşdırılır. Demografik problemlərə bağlı müzakirələrə bəzi tədqiqatçılar erməni əhalisinin sayının davamlı azalmasının başlıca səbəbini Dağlıq Qarabağ münəqşəsinin həll edilməməsi, xaricə miqrasiyanın səbəbini gec-tez hərbi əməliyyatların baş verəcəyindən qorxuslu ilə əlaqələndirir.

Sovet siyahıya alınmasında Qarabağ bölgəsində 1979-cu ildə ümumi əhalisi 162200 nəfər olub, onun 123100 nəfəri ermənilər (75,9 faiz), 37,300 nəfəri azərbaycanlılar (22,9 faiz) təşkil edib. Sonrakı etnik təmizləmə ve müharicət nəticəsində bölgə etnik baxımdan homogenləşib və rəsmən elan etdikləri 150000 əhalinin yüzde 100 faizi ermənidir.



Son 30 ildə Qarabağda əhalinin sayının dinamikası ilə bağlı yazılan yeganə tədqiqatın erməni müəllifi deyir: “DQR-də demografik problemlərin və əhalinin məskunlaşması ilə bağlı məsələlər öyrənilmeyib. Yaşayış məntəqələrinin vəziyyəti qiymətləndirilməyib. Məskunlaşma proseslərinin tendensiyaları müəyyən edilməyib. Halbuki, erməni əhalisinin azalmasının qarşısını almaq üçün bu, çox vacibdir”.

Diger erməni müəllifin demografik kollapsla bağlı gəldiyi qənaət isə belədir: “Əhali artımının dayanmasının əsas səbəbləri bunlardır: müharibədə itkilər, intensiv müharicət, aşağı doğum və çox yüksək ölüm nisbeti. Bu gün demografik dinamikanın aşağı göstəriciləri nəticəsində əhali dinamikası son dərəcə pis istiqamətlənib. Əhalinin müharibədən əvvəlki seviyyəyə nə vaxt çatacağını proqnozlaşdırmaq qeyri-mümkündür”.

Rusiyalı müəllif isə yazır ki, bölgə və Ermənistən rəhbərliyi Qarabağ əhalisinin 50 min nəfərdən çox azalmasının qarşısını ala bilməyib. Bu dəhşətli rəqəm sayılmalıdır və Qarabağın Azərbaycan daxilində Böyük Vətən müharibəsi illərində cəbhədə verdiyi böyük itkilərlə müqayisə edilə bilər. Rusiyalı müəllif davam edərək yazır ki, DQR-də 2005-ci ildə aparılmış siyahıyalma, bölgədəki erməni əhalisinin tam monoetnik tərkibini göstərir. Əhalinin sayı onillərlə nəinki artıb, eksinə, 145 mindən

137 min nəfərə düşüb. Nəinki Azərbaycan əhalisi tamamilə qovulub, əlavə olaraq rus əhalinin sayında da kəskin azalma qeydə alınıb. Qarabağda yaşayan 2 min rus əhalidən cəmi 171 nəfər qalıb.

Beləliklə, Qarabağda 1 miliona yaxın soydaşımızın etnik təmizləməyə məruz qalması ilə Ermənistən işgalçi rəhbərliyi tərəfindən son 30 ildə Qarabağın erməni əhalisine münasibətdə həyata keçirilən “demografik mina” artıq işe düşüb və hazırda dövlətimizin apardığı azadlıq müharibəsi onun istenilən məqam parlamaşması üçün bölgənin erməni icmasının qurtuluş yolu kiminci çıxış edir.

Qeyd edilənlər baxımdından əhali sayının göstərildiyi istenilən mənbələrə nəzər salmaq lazımlıdır. Məsələn, 1991-ci ildə qondarma “müstəqillik” səsverməsində 108615 nəfər seçici səs verib. 2017-ci ildə səs vermek hüququ olan şəxslərin sayı 103818 nəfər olub. 2020-ci il qondarma prezident seçici siyahısında isə 76728 nəfərin adı olub. Bu, onu göstərir ki, hətta qondarma qurumun rəsmiləri tərəfindən elan olunan rəqəmlər də əhali artımının təməzzülünü təsəvvür etməye imkan verir. Yəni

30 il ərzində səsvermə hüququ olanların sayı nəinki artıb, eksinə, 108 mindən 103 minə enib.

Qarabağda 30 illik işgalin demografik nəticəsi Ermənistən işgalçılıq siyasətində daha bir cinayətin-demografik cinayə-

tin tam sübutuna çevrilib. Bölgədə etnik müxtəlifliyin məhv edilməsi, əhali artımının çökəməsi, münəqşənin həllində maraqlı olmaması ilə Ermənistən işgalçi rəhbərliyi Qarabağda erməni xalqını “demografik soyqırımına” uğradıb. Ermənistən etnik təmizləmə siyaseti yalnız Azərbaycan əhalisinin deyil, həm də Qarabağın erməni icmasının bölgədən tədricən yox olmasına başlanğıcını qoyub. Vəziyyəti düzəltmək məqsədilə Dağlıq Qarabağ və ətraf rayonlara Ermənistəndən (94 faiz), Rusiyadan (4,2 faiz) qanunsuz köçürülmələr edilsə də, demografik vəziyyət bərpa olunmayıb.

Həmçinin bu dövr ərzində qondarma rejim tərəfindən 30 minədək erməni qacqının məskunlaşdırılmasına, Zəngilanda İraq ermənilərinin, Cəbrayılda İraq/Suriya ermənilərinin yerləşdirilmesine 1 milyon dollara yaxın vəsait ayrılmamasına baxmayaraq, öz doğma torpaqlarından qovanlan soydaşlarımızın ne fealiyyətini kompensasiya etmək, nə də erməni icmasının “nəslinin tədrici yoxa çıxmasının” qarşısını almaq mümkün olmayıb. Bu, birmənalıdır ki, Ermənistən əhalisi həm davam edən miqrasiya, həm də artım tempinin demək olar durduğu şəraitdə davamlı olaraq azalır. Bunlar, öz növbəsində, Azərbaycanın Qarabağın azadlığı uğrunda müharibəsinin həm də, bölgənin demografik qurtuluşuna xidmət etməsini, 1 milyona yaxın qacqın və məcburi köçkün əhalinin öz doğma torpaqlarına qaytarılmasının təxirə salınmaz məsələ olmasını göstərir.

Qeyd edək ki, Qarabağda məskunlaşdırılan ermənilərin yaşadığı demografik böhrana baxmayaraq, separatçı rejim tərəfinən doğma torpaqlarından məcburi köçkün düşmüş azərbaycanlıların sayıda son 30 il ərzində 40 faiza yaxın demografik artım olub.